

İşıqlı sabahlar üçün, parlaq bir gələcək üçün,  
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir  
gənclik üçün, **düşünərək yaşayınlar** üçün, xoşbəxt bir  
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,  
həyat səhifələrimizi parlaq imza sahiblərinin  
qələmi ilə yazmaq üçün

*parlaq imzalar*

Kitabın sahibi: \_\_\_\_\_

Oxu tarixi: \_\_\_\_\_

Ürək ver:     

# MƏKTUBLAR ARXASINDA

PƏRVİZ SEYİDLİ



Koordinator: Amin  
Redaktor: Xanım AYDIN  
Korrektor: Flora ƏLİYEVA  
Tərtibatçı: Zülfü XƏLİLOV  
Cildin dizayneri: Ramin HƏSƏNƏLİZADƏ

**Pərviz Seyidli**  
**MƏKTUBLAR ARXASINDA**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2022, 224 səh.

**© Pərviz Seyidli / 2022**  
**© Parlaq İmzalar MMC / 2022**

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 123  
Yeni İmzalar seriyası | 10



[www.parlaqimzalar.az](http://www.parlaqimzalar.az)  
[info@parlaqimzalar.az](mailto:info@parlaqimzalar.az)  
  /parlaqimzalar  
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNT" MMC  
Çap tarixi: 22.09.2022  
Sifariş: 41(22)/22

# Mündəricat

## I Fəsil

Kainat atomlardan yox, hekayələrdən yaranıb	9
Onu axtarmaq	22
O mənim evimdəydi	24

## II Fəsil

Kədərli həyat hekayəsi	41
Ömrün düyünləri	52
Oynamağı seçeneklər	79
Dəniz... Azadlıq...	85
Siqaret tüstüsü, su şırıltısı	97
Tərəddüb dolu hazırlıq	103
Oğurluq	107
Xəyanət – ən böyük silah	113
Özün ilə üz-üzə	121
Birinci məktub – eşq	126
Üzləşmə	130
İkinci məktub	141
İkinci zəng	144

Üçüncü məktub	148
Növbəti zəng	151
Xilas, ixləs	162
Boğulmaq	169
Diriliş	174
Onun intizarında	176
Qəvvəs	182
Sehrli İçərişəhər, sırlı Qız qalası	188
Dördüncü məktub	190
Min ikinci gecənin nağılı	193
O qadın	197
Həqiqətin həqiqəti	198
Yeni il, yeni həyat	215
O...	218

I Fəsil



## **Kainat atomlardan yox, hekayələrdən yaranıb**

Külək şüşə parçasına çevrilib üz-gözümü kəsib doğrayırdı. Sahildə dənizlə üz-üzə dayanmışdım. Bu dəqiqə mənə elə gəlirdi ki, dünyada dənizdən və məndən başqa heç kim yoxdur, ümumiyyətlə, heç kim olmayıb, elə min ildir dəniz var, mən varam. Bu ikilikdə qəribə bir doğmaliq var idi, elə bir doğmaliq ki, sözlə ifadə etmək olmur. Hətta onu sözün qəlibinə yerləşdirməyə çalışanda həmin narın doğmaliq dənizin dalğaları kimi öz qəlibindən çıxıb aşılıb-daşır, heç cür sözə yerləşmirdi.

Bədənim keyimişdi, üzümü kəsik-kəsik edən küleyin ağrısından başqa heç nə hiss etmirdim.

Yarım saat, bəlkə də, bir saat idi sahilə gəlib dənizə zilləmişdim baxışlarımı.

Dənizə doğru addımladım. Su yavaş-yavaş ayaqlarımı isladır, mənsə dayanmaq istəmir, eləcə dənizə tərəf gedirdim. Dizlərimə qədər suya girmişdim. Ayaqlarım donmağa başlasa da, bu xoşuma gəlirdi. Üzümü kəsik-kəsik edən külək, bədənimi dondurən

su məni təbiətə daha yaxın edir, özümsə insan olmaqdan çıxır, dənizin dibindəki çinqıla, daşa, balıq-qulağına çevrilirdim. Belə yaxşı idi, ancaq bu halda hər şeydən uzaqlaşirdim, elə özümdən də... İlahi, təbiətdə olmaq, təbiətə çəvrilmək necə gözəlmiş... Bir az da irəlilədim. Su sinəmə çatır, başımın üstündən keçən dalğalar məni suya batırıb-çıxarırdı. Bir neçə addım da atdım, nəfəs ala bilmirdim, fikirləşdim ki, təbiət olmaq belə şeymiş, təbiətə çəvrilmək üçün ölmək lazım olmuş.

Özümü sərbəst buraxdım. Ayaqlarım yerdən üzüldü, başa düşdüm ki, bu, sondur, ölürem... Xoş gəldin, ölüm!

\* \* \*

Tuk. Tuk. Tuk. Qapı üç dəfə döyüldü. Sonra yenə də kiminsə barmaqları qapını iki dəfə tıqqıldıdatdı. Tuk-tuk. Qapının o tayında olan adamın kim olduğunu bilməsəm də, bu barmaqların yiyesi elə bil qorxurdu. Görmədiyim nazik, uzun barmaqlarını ehmallıca qatlayıb, ehtiyatla qapını döyür, ancaq elə bil özü də qapının açılmağını istəmirdi.

Hə, bu qapını indiyə qədər ləp çox olmasa da, az adam döyməyib. Gündüz qohumlar, günorta işiq pulu, su pulu yiğanlar, axşam bir neçə sadiq oxucu və elə o qədər də sadiq olmayan birgünlük “dostlar”. Bu qapını döyenlərin hamısının məqsədi eyni olub – qapını açmaq, açıb içəri keçmək.

Qapıdan içəri keçmək, bəlkə də, bir insanın həyatına daxil olmağın metaforu, kiçik modelidir. Onların sənin həyatına bir neçə dəqiqlik, yoxsa bir neçə illik

daxil olmasının fərqi yoxdur. Əsas odur ki, həyatından bir neçə dəqiqə oğurlayır, ya da yumşaq desək, pay götürürlər. Yəni sən öz həyatından, yaşantından onlara vaxt ayırsan. Bu da məlumdur ki, insanlar özlərindən nəsə verməkdən daha çox, başqalarından nəsə almağı üstün tuturlar. Buna görə də qapı döyən hər kəs onun açılacağına əmindir və düşünür ki, əgər qapını döyübsə, deməli, açılacaq, ümumiyyətlə, istənilən bağlı qapı mütləq açılmalıdır. Onun mahiyyəti elə budur.

Bəzən qapını döyənlərin sənin ömründən nə qədər vaxt alacaqlarını da bilmək olur.

Qapı iki dəfə möhkəm taqqıldadısa, gələn, çox güman ki, ortayaşlı, sözübütöv, amma deməyə sözü az olan kişidir, özünün də balaca, bir qədər toppuş barmaqları var; yox, əgər qapı astaca, amma aramısız döyülsə, deməli, bu, üzdə nə qədər yumşaq və sakit görünən də, daxilən çox özündənrazi gənc qızdır; bir də görürsən qapını tək-tək sürətlə, daha sonra fasılə verib yenə zərblə döyürlər. Həmin adamlar ya ortayaşlı uğursuz kişilər olur, ya da ortayaşlı əriylə münasibətləri o qədər də yaxşı olmayan qadınlar. Barmaqlarının qapını gah sürətlə, gah da fasılə ilə döyəcləməyi artıq həyatlarının yarısından çoxunun boş getdiyini dərk edərək bundan sonraki hissəsini sövq-təbii bir hissələ yaxşı yaşamağa tələsdiklərini göstərən ən yaxşı nişanələrdir.

Bir sözlə, evimə gələn hər kəs qapını açıb içəri keçmək istəyib. Ancaq indi... Qapımı döyən barmaqlar elə bil qapının açılmasını istəmirdi. Bütün bunları

barmaqların qapıyla olan təmasından hiss edə bilirdim. Təsəvvürüm də canlanan həmin zərif barmaqların sahibi elə bil ki getmək istəyirdi. Bura öz xoşuya gəlməmişdi, hansısa qüvvə onun ayaqlarına “get” demiş, onu bu qapıya qədər gətirmişdi. Zərif barmaqlarının tiqqıltısı ölən admanın xırltısı qədər yavaş, ləng çıxırdı. Hə, hiss edirdim ki, bu barmaqlar olduqca zərif, incə, nazik, uzun, həyəcanlıdır. Qapımı hələ belə döyən olmamışdı. Əgər bu günə qədər qapımı döyən uzun və gödək barmaqlar təkidlə qapımın açılmasını istəmişdisə, indi bu zərif barmaqlar sanki xəfifcə “qapını açma, nə olar, qoy çıxm gedim” piçildiyirdi. Axı niyə belə hiss edirdim? Bilmirəm...

Bu vaxt kim gələ bilərdi ki? Heç kimi gözləmirdim axı.

Qapının gözlüyündən baxdım, başını aşağı dikmiş, saçları üzünə dağılmışdı. Kim olduğunu bilmədim. Tələsik açdım, qarşısında bir əlində qəhvəyi çamadan, digər əli ilə uzun, nimdaş pləşinən yaxasını didişdirən uzunsaçlı bir qadın dayanmışdı. Başını qaldırdı, saçlarının arasından üzünü gördüm... Bu o idi...

Ürkək, hüznlü gözlərindən tanıdım onu. Qapımın kendarında qəribə çarəsizliklə dayanıb mənə baxındı.

Bir ilə yaxın məktublaşdığını, üzünü ancaq gəndərdiyi fotolarda gördüğüm qadını ən birinci elə gözlərindən tanıdım... kədərli gözlərindən. Həyatda fotolardakından daha hüznlüydü baxışları. Əlbəttə, məktublaşdığını admanın sənin evinə gəlməyində elə də təəccübü bir şey yoxdur, əgər o həmin məktub-

ları həbsxanadan yollamayıbsa...

Çaşqınlığımla onun həyəcanı bir-birinə qarışıb aramızda bozumtul sükut yaratmışdı. Bu o idi... Həmin qadın idi. Çaşqınlıqdan, heyrətdən nə edəcəyi-mi, nə deyəcəyimi bilmədim, amma onun məndən də betər həyəcanlandığını gördüm. Özümü birtə-hər ələ aldım:

– Salam.

Üdqundu. Hiss edirdim ki, söz tapmaqda çətinlik çekir. Qəfil əllərinə nəzər yetirdim. Bayaq qapımı döyən barmaqları hələ də plasının kəmərini didişdirir, o biri əli isə çamadanın qulpunu sixirdi.

Yenə özüm danışmaliydim:

– Keç, keç içəri. Xoş gəlmisən.

Ürkək addımlarla içəri keçdi. Bu gözlənilməz görüş məni çasdırısa da, artıq qarışan fikrimi toplamalıydım.

Nəsə demək istəyir, amma bu vəziyyətdə hansı sözü tapıb demək lazımlı olduğunu bilmirdim.

Dərindən nəfəs aldı. Dili dolaşa-dolaşa, güclə səsi geldi:

– Məktubda... Məktubda ünvanı yazmışdır. Mən... nəsə dedim gəlim.

Çamadanın qulpundan var gücüylə yapışmışdı. Birdən mənə elə geldi ki, onun hər şeyi: keçmiş, bu günü, bəlkə, gələcəyi də bu çamadanın içindədir... Hə, bu qəhvəyi çamadanın içində bir dəst ümid, iki cüt arzu, üç-dörd köhnəlmış xatirə var...

Onsuz da həmişə fikirləşmişəm ki, yazılışının əsl işi kitab yazmaq deyil, insanları oxuya bilməkdir. Əgər

yaxşı oxucu olmasan, heç vaxt oxumaq üçün dəyərli olan nəsə yaza bilməzsən. Ancaq bir ilə yaxın idi ki, yazdığını məktublardan özünü, ruhunu oxumaq istədiyim adam indi qarşımıdaydı. Ürəyim bərk döyüdü. Qəribə hiss edirdim özümü. Açığı, bu görüşü gözləmirdim. Ən azından belə, qəfildən qapımı döyüb qarşısında dayanacağı ağlıma gəlməzdi. Özümü ələ almalıydım, yoxsa qız gözlərimin önündəcə ürkək göyərçin kimi uçub gedəcəkdir. Bunu hələ də pləşini didişdirən nazik barmaqlarının həyəcanından hiss edə bilirdim. Onu tanımağa vaxtim olacaqdı. Indi isə bu çarəsiz qadına kömək etməliydim.

– Azadlıqdasan.

Kədərli gözlərini mənə dikdi:

– Hə. Əfvə düşdüm. Bu gün... səhər çıxdım.

Üzündə nə qədər məsumiyət var, İlahi?! Bu baxışların sahibi nə günah işləyə bilərdi ki, həbsə düşsün? Bəs, görəsən, niyə mənim yanımı gəlib? Suallar çox idi. Amma indi bunlara cavab axtara bilməzdim. Həbsdən bu gün çıxmış bir qadın evimdəydi. Yəqin ki, getməyə yeri olmayıb, ya da bura gəlməyinin hansısa başqa səbəbi vardı. Bunları sonra biləcəkdirim.

– Narahat etmədim ki səni? – dedi.

– Yox, qətiyyən, o nə sözdür?! Ayaq üstə qalma, gəl keçək otağa.

O, ardımca otağa keçdi. Tək yaşasam da, ikiotaqlı evim sahmanlı idi. Xudmani, balaca, özümə bəs edən otağımdıq. O, hələ də çamadənə əlində tutmuşdu.

– Çamadanı qoy yerə. Bir də xoş gəlmisən, – deyə gülümsədim.

Çamadanı yerə qoydu. Diqqətlə otağı gözdən keçirdi:

– Cox sağ ol. Kitablarını burada yazırsan, yəqin.

– Hə. Əvvəllər evdə işləmək çətin idi. Sonra öyrəşdim. Əyləş də, niyə ayaq üstdə qalmışan ki?

Divanda oturdu.

Yenə həmin bozumtul sükut otağı öz rənginə bürümək üzrəydi. Bu gözlənilməzlik məni də çasdırmışdı, nə etmək lazımlı olduğunu bilmirdim. Çağırılmış qonağıma baxdım, nəsə deməli idim:

– Yorğunsan. Gözlə sənə çay gətirim.

Heç nə demədi. Onu otaqda tək qoyub mətbəxə keçdim. Çayı bir az olar dəmləmişdim. Elektrik çaydanını yandırdım. Deyəsən, tək qalmaq müəyyən şeyləri düşünüb toparlanmaq üçün həm ona, həm də mənə lazımdı. Onu ilk dəfə tanıldığım günü yadıma saldım.

Keçən ilin payız ayları idı. Ofisimə məktub gələndə çox təəccübənlənmişdim. İndiki zamanda kim kimə məktub yazır ki?! Oxularım da daha çox sosial şəbəkələrdə mesaj yazırlar. Məktubu ayaqüstü açıb oxumağa başladım. Roman haqqında fikirlərini yazmışdı. Yazısından, fikirlərindən savadlı, dünyagörüşlü biri olduğu aydın idi. Məktubun sonunda ““N” sayılı qadın həbsxanasından” yazılmışdı. Yadıma gəlir, həmin gün məktubu təkrar-təkrar oxumuşdum. “Kitabım ora necə gedib çıxıb? Bu qadın kimdir? Niyə həbsdədir?” kimi suallarla beynimi yormuşdum.